

DÜNYANI GÖZƏLLİK XİLAS EDƏCƏK...

Dünyanın təzadları çoxdur. Bəzən onları qəribalıq, möcüzə, qeyri-adilik, sırr, Allahın işi kimi qəbul edirik. Yer göylə, günəş torpaqla, dənizlə üzbeüzdür. Amma hər ikisi bir-birinə meydan oxuyur. Birinin yağışı, qarı, küləyi, tufanı, qasırğası, istisi o birinə qənim kəsılır. Və bunlar olmasa, dünyamızda canlılığıdan əsər-əlamət qalmaz.

İnsanlar da belədir. Şərxislətlilər həmişə xeyirxahlara həsəd aparır, ayaqlarının altında quyu qazırlar. Bu səbəbdən də birincilərin gücü birə on qat artır.

Təzadlarsız hər şey bir rəngdə görünür, inkişaf, irəliləyiş mümkünsüzləşir.

Əsgər inancında təsadüfi olaraq deyilmir ki: "hərənin bir ulduzu var". Yaxud "ulduzu sənənin ömrü də bitər". Nənə-babalarımız "onların ulduzları barışdı" ifadələrini də tez-tez dillərinə gətirirlər. Ulduzlarımız barışsa da, bir-birimizə badalaq gəlməkdən əl çəkmətiq.

Hər kəsə bir ömür payı verilir. Şirinli-acılı, uzunlu-qısaltı bir ömür payı. Bugündək Allahın ömür payından heç kəs doymayıb. Həyat əbədi, ölümsüz olsayıdı, ürəklərdən qorxu silinərdi. Qorxusuz isə hamımız robotlaşar, manqurtlaşardıq.

Şüur meydana gələndə ilk qorxu bəşər övladının ölümə üzləşdiyi zaman özünü bürüzə verib. O vaxtdan milyon illər keçir, hələ də ölümü ölümsüzlükə əvəzləmək mümkün olmayıb. Dünyada çox şeyləri yaratmağı bacaran insan anlayıb ki, ölüm Allah işidi. Canı verib-alan ulu Tanrıdı. Lakin gözü heç nədən doymayan bəşər övladı tarix boyu min vasitəylə ölümlü dünyada ölümlərin vaxtından tez baş verməsinə çalışıb, Əzrayıla yardımından ləzzət alıb - əzrayıllaşıb.

Bəşər oğlu həmişə dünyadan kənardə cənnət və cəhənnəmin varlığına inanıb. Turanlı Yoyst üç min il əvvəl yerdəki cənnəti (insanların özlərinin yaratdığı) göydəki cənnətdən üctün tutub. Diri-diri dərisi soyulan Nəsimi isə iki dünyaya (axırət və yaşadığımız dünya) qarşı daha əzəmətli dünyani - mənəvi aləmi qoyub.

İnsanın ikinci qorxusu qaranlıqdır. Ulularımız işıqlı günlər üçün oda, Günəşə, Aya pənah aparıblar. İşıqdan doğulub odla o biri dünyalara yollanmışlarını zənn ediblər. Evlərin ocağı sənənda elə bılıblər nəslin kökü kəsılır. Bu gün də işıq, ocaq üçün mübarizə aparırlar. Və bu gün də insanlardan işığı, istiliyi əsirgəyənlər yox deyil.

Bütün zamanlarda bəşər övladının ən böyük arzusu ölümsüzlük qazanmaq olub. Vücuḍalarını itirsələr də, ad-sanlarını tarixdə ölümsüzləşdirənlər tapılıb. Qeys cismanı həyatın puçluğununu, mənəvi, ruhi aləmin isə əbədiliyini ilk dəfə dərk edib - Məcnunlaşıb. Qeysi daşa basıblar. Amma Məcnun heç kəsin ocağının sənməsini istəməyib, əksinə, qəlblərə istilik gətirməyə çalışıb. Cəmiyyət zülmətdə qalmağı üstün tutub, onu özündən kənarlaşdırıb. Məcnunun insanlığa gətirdiyi məşəli təzədən dahi Nizami yandırıb.

İsgəndər "Ölüləri diriltmək"lə Şeyx Nəsrullahın şeytana papış tikdiyi ni və dirilərin sağkən ölülüyünü görüb. O, qeyrəti, namusu var-dövlətə satan diri ölülerin üzünə tüpürüb. İsgəndər də cəmiyyətdən kənar sayılıb. Ölü cəmiyyətdən kənar sayılıb.

Və bütün cəmiyyətdən kənarlar inanıblar ki, dünyani gözəllik xilas edəcək...

Ramazan Qafarlı

D. Təfəkkür